

*Nəzəriyyədən praktikaya*

# Mənəvi-psixoloji hazırlıq döyüş təminatının tərkib hissəsidir

Xalqımızıncoxillik hərb tarixinə nəzər salsaq, görərik ki, ilk növbədə Azərbaycan xalqı özünün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, vətənpərvərliyi, Vətənə xidmət borcuna sədaqətilə seçilib. Hərb elmi ilə məşğul olan alimlər vuruşma zamanı döyüşçülərin mənəvi hazırlığını onun döyüşə həzırlığının əsas amili olmasına çoxdan sübut etmişlər. Ermənistan-Azərbaycan münaqışası zamanı gedən döyüşlər bir daha şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, onun döyüş rühunun artırılmasını daim on plana çəkməyin vacibliyini sübut etdi.

Mənəvi-psixoloji hazırlıq hərbi qulluqçulara təsir prosesi kimi onlarda xidməti-döyüş hərəkətlərinin modelinin psixi surətlərinin yaradılması, psixoloji hazırlığın formallaşması və möhkəmləndirilməsi məqsədi daşıyır.

Mənəvi-psixoloji hazırlığın mahiyyətini başa düşmək üçün təsir dairələrinə ayırmak vacibdir. Məsələn, təlim zamanı döyüşçülər tərefindən vərdişlər qazanılır, biliklər əldə edilir, gözlənilən əməliyyatlar barədə təsəvvürlər yaranır. Atalar yaxşı deyib ki, təlimdə tər tökülsə, döyüşdə qan tökülməz.

Mənəvi-psixoloji hazırlıq zamanı şəxsi heyətdə müxtəlif şəraitlərdə davranış qaydaları və vərdişlər əldə edilir, şəxsi heyətin emosional əhatəliliyi və yeni şəraite uyğunlaşması baş verir.

Şəxsi heyətin təlim-terbiyəsi zamanı qismən mənəvi-psixoloji hazırlığın inkişafı ilə yanaşı, komandirlər tərefindən psixoloji hazırlığın özü həyata keçirilir, xidmət və döyüş şəraiti barədə təsəvvürlər yaranır və ona uyğunlaşma baş verir, ekstremal şəraitlərdə düzgün qərar çıxartmağa imkan verən bacarıq möhkəmləndirilir, təhlükəli vəziyyətlərdə özünü tənzimləmə təcrübəsi əldə edilir və s.

Mənəvi-psixoloji təsir nəticəsində şəxsi heyət müxtəlif şəraitlərə uyğun davranış vərdişləri əldə edir, şəxsiyyətin düzgün emosional reaksiyası və yeni şəraite uyğunlaşması təkmilləşdirilir.

## Ümummilli lider Heydər ƏLİYEV:

*Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.*



Mənəvi-psixoloji hazırlığın əsas göstəriciləri aşağıdakılardır:

- hərbi qulluqçuların komandirlərə, silahlara və texnikaya inamı;

- şəxsi heyətin uğurlu xidməti, döyüş fəaliyyəti zamanı sabit psixoloji durumu, yüksək əhval-ruhiyyəsi;

- hərbi qulluqçuların baş və bələcək təhlükələrə qarşıdurma bacarığı, psixi və fiziki təsirlərə dözülmü, müxtəlif şəraitlərdə döyüş fəallığını saxlama imkanı;

- şəraitin tez və dəqiq qiymətləndirilməsi, düzgün qərarların qəbul edilməsi və ona uyğun hərəkət etmək, lazımlı gələrsə, bu hərəkətləri tənzimləmə bacarığı və vərdişləri;

- müxtəlif şərait və vəziyyətlərdə yüksək sayıqlığın saxlanılması.

Hissələrin döyüş təcrübəsi göstərir ki, hərbi qulluqçularla gündəlik döyüş hazırlığı məşğələrinin aparılması döyüş fəaliyyətinin psixoloji modelinin formallaşması xüsusi əhəmiyyət kəsb edir.

Xidməti-döyüş fəaliyyətinin (nəzarət-buraxılış məntəqəsində xidmətin aparılması, hərbi əməliyyatda iştirak, xüsusi obyektlərin mühafizəsi və s.) psixoloji modeli döyüşçünün şüurunda eşidiklərinin, gördüklerinin, etdiklərinin və göstərəcəyi fəaliyyətin sürətidir, təsviridir. Ona görə də komandirlər ve onların şəxsi heyətlə iş üzrə müavinləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin təşkilində, gündəlik fəaliyyətlərində səylərini aydın, başa düşülən döyüş əməliyyatlarının təsviri modelinin formallaşmasına istiqamətləndirildirlər.

Bütün bunlarla yanaşı, döyüşçülərdə yalnız döyüş əməliyyatlarının təsviri modelinin yaradılması mənəvi-psixoloji təminat məsələlərinin tam həlli üçün kifayət deyildir. Əsgərin döyüş zamanı düzgün hərəkət etməsi onda yaradılan təsəvvürlərin həqiqətə nə dərəcədə uyğun olmasından da çox asılıdır. Bunun üçün döyüşçü təlimlər (gecə atışları, xüsusi şəraitdə döyüş fəaliyyətləri və s.) zamanı mürəkkəb vəziyyətlərdə

xüsusi məşqlər etməli, daha dolğun psixoloji təsəvvürə malik olmalı, ekstremal vəziyyətlərdən düzgün çıxmağı bacarmalıdır.

Təcrübə göstərir ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün aşağıda göstərilən əsulları tətbiq etmək məqsədəyəğundur:

- nezəri üsul (öyrətmə, inandırma, başa salma və s.) əsasən gələcək hərəkətlərin - döyüşlərin aydın modelinin formallaşmasına xidmət edir (mühəzirələr, söhbətlər və s. vəsiyətlərlə);

- praktiki üsul (təlimlərdə, məşqlərdə, stress doğuran təhlükəli vəziyyətlərdə özünü dərkətməyə və özünü tənzimləməyə) xidməti-döyüş modelinin (hücum, müdafiə əməliyyatı və s.) formallaşmasına və möhkəmləndirilməsinə xidmət edir.

Praktiki üsul xüsusi trenajorlarda, təlim mərkəzlərində hərəkətləri və məşqləri; xüsusi manələrin - su hövzələrinin, dağıntılarının, hasarların və s. keçilməsi ilə əlaqədar fiziki və idman hərəkətlərini; dərkətmə, emosional və iradi

keyfiyyətlərin məqsədyönlü formallaşması üçün psixoloji təlimlərin keçilməsini; hərbi kollektivlərin möhkəmləndirilməsi, psixoloji uyğunluğun, anlaşmanın formallaşdırılması üçün sosial-psixoloji məşqləri və s. özündə ehtiva edir.

Komandirlər tərefində aparılan mənəvi-psixoloji hazırlıq tədbirlərinin səmərəliliyi:

- a) xidməti-döyüş fəaliyyətin şəxsi heyətə əvvəlcədən nəzəri cəhətdən izah edilməsi;

- b) düşmənle qarşıdurmanın psixoloji modelləşdirilməsi müxtəlif hərbi hissələrdə (bölmələrdə) mənəvi-psixoloji hazırlığın məzmununun peşkar-taktiki əsaslandırılması;

- c) məşqlərin və təlimlərin gedisi zamanı təhlükəsizliyin təmin edilməsi;

- d) hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin qeydiyyatı kimi prinsiplərin gözlənilməsindən və onlara əməl olunmasından çox asılıdır.

Gündəlik döyüş hazırlığı prosesində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, hər bir dərsdə döyüşçülərə psixoloji hazırlığın müəyyən elementlərinin aşilanması, onların inkişafı, bir qayda olaraq, dərslərin keçirilməsi planına salınmalıdır. Məsələn, qarşıda duran döyüşlərin aydın təsəvvürünün yaradılması üçün taktiki-xüsusi hazırlıq dəsləri zamanı:

- dərsin gedisində - şəxsi heyətin hərbi hissənin texnikası və silahları ilə tanış edilməsi, Silahlı Qüvvələrdə öz xidmətə qürur hissənin təbibi olunması;

- psixoloji möhkəmlənmənin gedisində - texnikanın və silahların imkanlarının, yüksək peşkarlıq və mənəvi-psixoloji keyfiyyətlərin əyani şəkildə aşilanması;

- təlimlər zamanı çətin hava şəraitində gecə və gündüz yüksək tempin saxlanması; təlimin gedisində taktiki vəziyyətin tez bir zamanda dəyişməsi, atıcı silahlardan döyük və boş patronla atmaqla, maneələr yaratmaqla, zəhərlənmiş əraziləri keçməklə, yanğınlı mübarizə aparmaqla; şərti "düşmənle" atışmaqla hərbi qulluqçuların ehtimal olunan psixoloji reaksiyalarının proqnozlaşdırılması və s. qarşıya məqsəd qoyulur.

**Polkovnik  
Həbib MƏMMƏDOV,  
Mənəvi-Psixoloji  
Hazırlıq və İctimaiyyətlə  
Əlaqələr İdarəsi**